

Cənubi Qafqazın aparıcı ölkəsi kimi geosiyasi mövqeyindən maksimum yararlanaraq regionlararası nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılmasında fəal iştirak edən Azərbaycan daha iki mühüm layihə ilə bu proseslərə böyük töhfə verməyə hazırlaşır.

Bunlar - bu il martın 11-də İranla imzalanan Anlaşma Memorandumuna əsasən yaradılacaq Şərqi Zəngəzur-Naxçıvan-İran dəhlizi və Vətən müharibəsindəki zəfərdən sonra açılması qətiləşən tarixi Zəngəzur dəhlizidir. Azərbaycan hər iki dəhlizin tezliklə reallaşmasında olduqca maraqlıdır. Bu ticari körpülərin qurulması ilə Azərbaycanın etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əməkdaşlığı dəyərli töhfələr verdiyi bir daha təsdiqini tapacaq.

Onu da vurgulayaq ki, hazırda Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçıları olaraq həm də "Cənub-Qərb" və "Şimal-Qərb" layihələri üzərində də iş aparır.

Bütün bunlar isə bir daha təsdiq edir ki, İlham Əliyev Azərbaycanı nəinki Cənubi Qafqazda, ümumilikdə Avratlantika geosiyası arealında öz sözü və mövqeyi olan dövlətə çəvirib, qlobal layihələri ilə ölkəmizi etibarlı tərəfdəş kimi tanıdıb.

Azərbaycan çoxtərəfli beynəlxalq əməkdaşlığı dəyərli töhfələr verir

Dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik zəmanəti adlandıırlar. Aparıcı dövlətlər ölkəmizin Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdəş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər. Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən bir çox nəhəng layihə regionun, Avrasiya məkanının enerji və nəqliyyat xəritəsini dəyişdirib, bölgənin və daha geniş coğrafiyanın enerji təhlükəsizliyinin təmin edilməsində, nəqliyyat-kommunikasiya, logistika infrastrukturunun inkişafına mühüm töhfə göstərib.

Martın 11-də İranla imzalanan sənəd isə bu istiqamətdə həyata keçirilən layihələrin növbəti təntənə-

si oldu. İki ölkənin diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümündə belə bir tarixi hadisənin baş vermesi qürur doğurdu.

Xatırlatmaq yerinə düşər ki, ötən il Azərbaycan İranla daha bir avtomobil yolunun reallaşdırılması istiqamətində danışqlar apararaq müsbət nəticə əldə edib. Söhbət Azərbaycan, İran və Gürcüstanın birgə yaratdığı yeni tranzit marşrutundan gedir. Bu xətt İran, Azərbaycan və Gürcüstandan keçməklə Fars körəzini Qara dənizə birləşdirir. Hətta 2021-ci il dekabrın 22-də İran-Azərbaycan-Gürcüstan nəqliyyat dəhlizi ilə ilk sınaq ekspedisiyası da həyata keçirilib. Bu yeni nəqliyyat dəhlizi Cənub-Şərqi Asiya və Avropa bazarlarına çıxış yolları yaratmaq üçün tikilib. Təbii ki, İran-Azərbaycan-Gürcüstan dəhlizinin açılması üç qonşu ölkənin iqtisadi və ticarət əlaqələrinin artmasına səbəb olub.

Şərqi Zəngəzur-Naxçıvan-İran dəhlizi yeni imkanlar açacaq

İmzalanan yeni sənədin məqsədi Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunu ilə İranın ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji xətlərinin layihə sənədlərinin hazırlanması, tikintisi və bu tikintiyə nəzarət işləri üzrə bütün xərclər Azərbaycan tərəfindən ödəniləcək. İranı Naxçıvan MR-in Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün layihə sənədlərinin hazırlanması, tikintisi və tikintiyə nəzarət işləri üzrə bütün xərclər İran tərəfi həyata keçirir. Körpülərin layihələndirilməsi və tikintisi üçün tərəflərin müvafiq qurumlarının nümayəndlərləndən ibarət birgə işçi qrup yaradılacaq. Avtomobil yolu körpülərinin tikintisi başa çatana qədər tərəflər öz dövlətinin ərazisində avtomobil yollarının zəruri tikinti, genişləndirmə və yenidənqurma işlərini təmin edir, eyni zamanda avtomobil körpüsünə giriş yollarının tikintisini həyata keçirirlər.

Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd köprüün, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılması tərəfdən ibarətdir. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 kilometr məsafədən keçəcək.

Tərəflər ərazilərində gündə 500 ədəd giriş və 500 ədəd çıxış olmaqla, ən azı 1000 ədəd yük nəqliyyatı parkını (ixrac, idxal və tranzit malları) qəbul edə biləcək dövlət sərhədində buraxılış məntəqəsinin tikilməsini öz

Azərbaycan Avrasiya üçün ticarət qapıları açır



Şərqi Zəngəzur-Naxçıvan-İran və Zəngəzur dəhlizləri regionun yeni nəqliyyat arteriyası rolunu oynayacaq

öhdəsinə götürür. Şərqi Zəngəzur iqtisadi rayonunu İranla birləşdirən avtomobil körpüsünün, eləcə də rabitə və enerji xətlərinin layihə sənədlərinin hazırlanması, tikintisi və bu tikintiyə nəzarət işləri üzrə bütün xərclər Azərbaycan tərəfindən ödəniləcək. İranı Naxçıvan MR-in Ordubad rayonu ilə birləşdirən avtomobil körpüsünün layihə sənədlərinin hazırlanması, tikintisi və tikintiyə nəzarət işləri üzrə bütün xərclər İran tərəfi həyata keçirir. Körpülərin layihələndirilməsi və tikintisi üçün tərəflərin müvafiq qurumlarının nümayəndlərləndən ibarət birgə işçi qrup yaradılacaq. Avtomobil yolu körpülərinin tikintisi başa çatana qədər tərəflər öz dövlətinin ərazisində avtomobil yollarının zəruri tikinti, genişləndirmə və yenidənqurma işlərini təmin edir, eyni zamanda avtomobil körpüsünə giriş yollarının tikintisini həyata keçirirlər.

Amma İlham Əliyevin növbəti diplomatik gedisi Ermənistanı yenə "mat" vəziyyətinə saldı. Çünkü Azərbaycan Ermənistanın sərhədindən cəmi 5 kilometr aralıdan - İran ərazisindən keçəcək yeni kommunikasiya bağlantısı yaratdı. Azərbaycan bununla öz planlarının reallaşdırıldı, Ermənistan isə növbəti dəfə şansını itirərkən mühüm geostateji əhəmiyyətə malik olan layihənin fəaliyyətinə qaldı. Yeni layihə böyük iqtisadi dividendlər gətirəcək yanaşı, həmçinin Naxçıvanın blokadadan çıxmamasında, muxtar respublikanın Azərbaycanın əsas hissəsi ilə etibarlı və davamlı bağlılı-

Ermənistan yənə "ofsayd" a düşdü

İranla imzalanan sənədə əsasən yaradılacaq yeni dəhliz İkinci Qaraçay məharibəsinin möglub ölkəsi Ermənistanı çətin duruma saldı. Çünkü bu ölkə elə bilirdi ki, Azərbaycanın keçməklə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılması tərəfdən ibarətdir.

Bununla belə, Azərbaycan Zəngəzur dəhlizinin də açılması qərarında qətidir. Bunu İlham Əliyev bütün çıxışlarında qətiyyətə vurgulayır. Bu barədə Prezidentin ən son çıxışları "Bakı Enerji Həftəsi" çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılışı və Zəngilan rayonunun Ağlı kəndində "ağlı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimine təsadüf edir. İlham Əliyev bildirdi ki, Azərbaycan Zəngəzur dəhlizinin fəaliyyətinə start vermək istəyir. Bu da yalnız yüksək enerji üçün mühüm ixrac marşrutu ola bilər. Artıq işlərə başlanılb və bu istiqamətdə investisiya ilə bağlı praktiki addımlar atılır.

Zəngilan rayonunun Ağlı kəndində "ağlı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasiminde isə Prezident dedi ki, Zəngəzur dəhlizinin açılması çox vacib məsələdir. Ermənistan hər zaman buna da maneqilik tərətnəye çalışır. Amma indi vəziyyət dəyişib. Artıq Ermənistan da dəhlizin açılmasında maraqlıdır: "Brüssel görüşünün rəsmi açılışmasına baxın, artıq həm dəmir yolu, həm avtomobil yoluun Mehridən, Zəngəzurdan keçməsi müyyən olunub. Yəni, biz buna da nail oluruq və mən demişdim ki, nail olacaq. Yəni, biz gündəliyi diktə edirik. Nəyin hesabına? Əlbəttə ki, məharibənin nəticələrinin hesabına. Çünkü biz qalib dövlətik, Ermənistan möglub edilmiş dövlətdir. Bu reallığı hər kəs qəbul etməlidir və edir. Əlbəttə ki, bu amil Azərbaycan-Ermənistan təmasları əsasında ön plandadır".

Bu dəhliz istiqamətində iki layihə reallaşır - Horadız-Zəngilan-Ağbənd dəmir yolu xətti və Horadız-Cəbrayı-Zəngilan-Ağbənd avtomobil yolu.

İlham Əliyev Zəngilanın səfəri çərçivəsində hər iki layihənin icra prosesi ilə də maraqlandı və bəlli oldu ki, işlər çox sürətlə reallaşır. Səfər çərçivəsində dəmir yolu xəttinin Cəbrayı-Zəngilan-Ağbənd avtomobil yolu.

Zəngəzur dəhlizi - həm dəmir yolu, həm avtomobil yoluun Mehridən, Zəngəzurdan keçməsi müyyən olunub

Olavə edək ki, təkxəli dəmir yoluunun uzunluğu 110,4 kilometrdir. Layihəyə əsasən yol boyunca 9 stansiyaların (Horadız, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 tunelin, 41 köpünün, 7 yolötürünün, 300-ə yaxın süni mühəndis qurğusunun, rabitə və işarəvermə sisteminin, elektrik təsərrüfatının tikintisi planlaşdırılır. Yol boyunca 85 kilometr ərazi minalardan təmizlənib və proses davam edir. Dəmir yolu xəttinin yan yollarla birlikdə 60 kilometrlik hissəsi tamamlanıb. Bu məsafədə yüksək qatarları hərəkət edir.

Horadız-Ağbənd dəmir yolu xəttinin təməli 2021-ci il fevralın 14-də İlham Əliyev tərəfindən qoyulub. Layihənin 2023-cü ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur. Prezidentin sərəncamları ilə yolu inşasına 312 milyon 700 min manat vəsait ayrılib.

Prezident həmin gün həmçinin Horadız-Cəbrayı-Zəngilan-Ağbənd avtomobil yoluun tikintisi ilə də tənəsir olub. Azərbaycan və Türkiyə prezidentləri tərəfində təməli qoyulan və ümumi uzunluğu 123,6 kilometr olan bu yolu tikintisi sürətlə davam etdirilir. Başlangıcı Füzuli rayonunun Əhmədbəyli kəndindən götürən bu yol birinci texniki dərəcəyə uyğun inşa edilir. Yol boyunca üç avtomobil tuneli inşa edilir. Tunellərdən birində qazma işləri artıq yekunlaşdır, hazırda beton işləri icra olunur. Digər iki tuneldə isə qazma işləri davam etdirilir. Həmçinin bu yolu üzərində 15 avtomobil köpüsü, 5 yolötürü və 54 yeraltı keçidin inşası nəzərdə tutulub. Hazırda 14 köprü, 3 yolötürü və 38 yeraltı keçidin tikintisi aparılır. Yolun ilk 110 kilometrlik hissəsində torpaq işləri icra edilir.

Yolun genişləndirilərək profilə salınması, birinci texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası və paralel olaraq asfalt örtüyünün salınması həyata keçirilir. Tikinti işlərinin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.

Bu yol Hacıqabul-Horadız-Ağbənd-Zəngəzur dəhlizi magistrallı avtomobil yoluun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

Göründüyü kimi, Azərbaycan regionda sabitləşdirici aktor kimi fəaliyyət göstərməklə bölgədə və beynəlxalq seviyyədə əməkdaşlığı, təhlükəsizliyə mühüm töhfələr vərir. Buna görə də ölkəmiz hərəkətində regional güc mərkəzi kimi sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdə hesab edilir. Azərbaycan konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal məsələlərdə təməlini qoyan Prezident xeyir-duasını verdi.

Horadız-Ağbənd dəmir yolu xəttinin təməli 2021-ci il fevralın 14-də İlham Əliyev tərəfindən qoyulub. Layihənin 2023-cü ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur. Prezidentin sərəncamları ilə yolu inşasına 312 milyon 700 min manat vəsait ayrılib.

**Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"**